

Sumqayıt Regional Mədəniyyət İdarəsi
S. Vurğun adına Mərkəzi kitabxana

“Obrazlar qalereyası”
adlı istedadlar müsabiqənin keçirilməsi haqqında

ƏSASNAMƏ

Sumqayıt - 2019

**Böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin
anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Obrazlar qalereyası” adlı
istedadlar müsabiqənin keçirilməsi haqqında
Əsasnamə**

Azərbaycan ədəbiyyatı tarixində elə böyük simalar, ədiblər var ki, onların irsi milli dəyərlər sisteminin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Dahi satirik, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin bu cəhətdən milli ədəbiyyatımızda yeri və rolu əvəzolunmazdır.

2019-cu ildə Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustasının anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkə miqyasında layiqincə qeyd olunması haqqında sərəncam imzalamışdır. Həqiqətən də milli dəyərlərimizin qorunması yolunda böyük mübariz, rəngarəng obrazlar qalereyasının yaradıcısı, dahi söz ustasının yubileyinin qeyd edilməsi ölkəmizin mədəni həyatında böyük hadisədir.

Qələmə aldığı hər sətirdə dövrün eybəcərliklərini ifşa edən Mirzə Cəlilin povest və hekayələrini, dram əsərlərini, bu günümüzə səsleşən publisistik yazılarını oxuyub, dərinliyinə vardığıca çox böyük tərbiyəvi əhəmiyyətini görürük. Bu gün də öz əhəmiyyətini və aktuallığını saxlayan C.Məmmədquluzadə irsi bütün nəsillərdən olan insanlar üçün qiymətli xəzinə olaraq qalır. Bu qiymətli irsin geniş təbliği işində sözsüz ki, kitabxanaların da üzərinə böyük vəzifə düşür.

Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxana Mərkəzləşdirilmiş Kitabxana Sistemində daxil olan kitabxanalar arasında **Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Obrazlar qalereyası” adlı müsabiqə keçirir.**

Müsabiqənin məqsədi:

- Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığı ilə bağlı oxucularda daha dolğun təsəvvür yaratmaq;
- İştirakçıların yaradıcılıq qabiliyyətinin aşkar edilməsi;
- Onların aktyorluq, bədii qiraətçilik sahəsində istedadlarının üzə çıxarılması;
- Kitaba, mütaliyəyə, meyl və marağın artırılması.

Müsabiqənin təşkilatçıları:

- Müsabiqənin təşkilatçıları S. Vurğun adına Mərkəzi kitabxana;
- Sumqayıt Dövlət Dram Teatrı;
- Sumqayıt Gənclər və İdman Baş İdarəsi;
- Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsi.

Müsabiqədə iştirak:

Müsabiqədə Sumqayıt şəhər MKS-ə daxil olan kitabxanaların oxucuları, fəal və yaradıcı gənclər, yeniyetmələr və kiçik yaşlılar iştirak edə bilər.

- Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyənləşdirilməsi üçün Müsabiqə komissiyası yaradılır.

Qiymətləndirmə meyarları:

İştirakçı Mizə Cəlillin obrazlarından birinin monoloqunu hazırlayır. Və müsabiqədə bu obrazı aktyorluq bacarığı ilə - nitqi, solo oxuma, qrim, jestlər, yerləş, mimikalar üzərində işləyərək bütün xarakter və xüsusiyyətləri ilə canlandırır .

Qaliblərin mükafatlandırılması:

Müsabiqənin seçim mərhələsi cari ilin mart ayında, yekun mərhələsinin aprel ayının 15-dək keçirilməsi planlaşdırılır.

Müsabiqə iştirakçıları hədiyyələr, I, II, III yerləri tutan iştirakçılar isə fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqdır.